

PERSONALİLƏR



BƏKİR ÇOBANZADƏ – 125

Ədəbiyyatşunas, şair, dilçi, mətnşunas olan Bəkir Çobanzadə genişmiqyaslı elmi və bədii yaradıcılıq fəaliyyəti göstərmişdir. 27 yaşında filologiya elmləri doktoru elmi dərəcəsinə, 29 yaşında isə professor adına layiq görülən Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda dünyaya göz açmışdı. O, ibtidai təhsilini Krımda almışdır. Böyük alim sonralar “Bakinski raboci” qəzetiində yazdığı məqaləsində çoban ailəsində doğulduğunu və özünün də 14 yaşına qədər çobanlıqla məşğul olduğunu qeyd edirdi.

Uşaq yaşlarında müəyyən müddətə bir mollanın evində çalışıyan B.Çobanzadə həmin molladan ərab dilini öyrənir.

1925-ci ildən professor B.Çobanzadə Azərbaycan təhsil sistemində elmi və pedagoji fəaliyyətə başlayır. Azərbaycanda filologianın inkişafında böyük xidmətləri olan B.Çobanzadənin yaradıcılığı zəngin və çoxşaxəli idi. O həm ictimai fəaliyyətlə məşğul olur, həm də Azərbaycan dili və ədəbiyyatının müxtəlif problemlərinə aid əsərlər yazır. Onun ilk şeiri tələbəlik illerinin məhsulu idi.

Bəkir Çobanzadə böyük həvəs və enerji ilə milli filologiyamızın inkişafı üçün çalışırdı. Belə ki, cəmi 16 illik elmi-pedagoji fəaliyyəti müddətində onun 15 kitabı, 200-ə qədər elmi əsəri nəşr olunmuşdur. Qeyd etmək lazımdır ki, B.Çobanzadənin Füzuli, Nəvai və Xətai haqqında nəşr edilməmiş monoqrafiyaları da vardır. Bəkir Çobanzadə hər bir əsərində yeni bir müddəə irəli sürməyə çalışmışdır. Alimin 1924-cü ildə Bakıda nəşr edilən “Türk-tatar lisaniyyətinə mədxəl” adlı kitabı o zamankı dilçiliyimizin manifesti sayıyla bilər. Görkəmli türkoloq Bəkir Ço-

banzadənin elm aləminə gəlişi xalq maarifinin genişləndiyi, milli həyatın oyandığı, milli intibahın başlandığı, xalqın mənəvi ehtiyaclarının qabarıq şəkildə üzə çıxdığı mürəkkəb bir dövrə təsadüf edir. Belə bir dövrde B.Çobanzadə türkologiya, dilçilik, terminalogiya, dialektologiya, əlifba və qrafika məsələləri, ədəbiyyatşünaslıq, maarif və təhsil, türk dillərinin metodikası sahələrində çalışmaqla zəngin ədəbi irs yaratmış, türk dilçiliyinin inkişafına təkan vermişdir. Bəkir Çobanzadə həyatının ən məhsuldalar illərini Bakıda keçirmiş, Azərbaycan elminə böyük töhfələr vermişdir. 1924-1937-ci illər arasında Azərbaycanda yaşayıb yaradan alimin Bakıya gəlisində Azərbaycanın MİK-in sədri Səmədaga Ağamalioğlunun böyük rolü olmuşdur. 1923-cü il oktyabrın 20-də imzalanan latin qrafikalı əlifbaya keçid haqqında dekreti gerçəkləşdirmək üçün Bəkir Çobanzadə kimi geniş profilli dilçi alimə xüsusi ehtiyac var idi. Belə ki, ölkəsindəki siyasi hərc-mərclikdən, təqiblərdən yorulan alim S. Ağamalioğlunun bu təklifini qəbul edir. Bəkir Çobanzadə ömrünün sonuna kimi Azərbaycanda yaşamış, həyatının qalan 12 ili ərzində elmi və bədii fəaliyyətini davam etdirməklə yanaşı, bir sira vəzifələrdə çalışmışdır. O, 1924-1925-ci illərdən etibarən Azərbaycan Dövlət Universitetinin şərqsünsəliq fakültəsində əvvəlcə müəllim, daha sonra kafedra müdürü, 1927-ci ilə qədər isə dekan kimi fəaliyyət göstərmişdir. Bundan başqa, Bəkir Çobanzadə 1924-1929-cu illərdə Azərbaycan Baş Elmi İdarəsində Terminolojiya Komitəsinin rəhbəri olmuş, Azərbaycan Dövlət Elmi-tədqiqat İnstututunda şöbə müdürü vəzifələrində çalışmışdır. Bəkir Çobanzadənin yaradıcılıq xəritəsi o qədər genişdir ki, onun hamisindən danışası olsaq, cild-cild kitablar yazmalı olarıq. Budapeştə türk dilində çikan "Şərq" qəzetinin redaktoru olan B. Çobanzadənin "Krim", "Göy kitab" kimi məcmuələrində və "Şərq" qəzetində şeirləri dərc edilmişdir. Bu illərdə o, Türkiyə, Krim, Orta Asiya və Rusiya dövri mətbuatında ictimai-siyasi, elmi məqalələrini müxtəlif imzalarla çap etdirmişdir. Sonralar isə alimin "Türk ensiklopediyası"nda "Çoban oğlu", "Bəkir Baybək", "Bəkir Cəvbək", "Bəkir Yaybək", "Çoban oğlu Bəkir Sidqi" imzaları ilə məqalələri dərc olunmuşdur.

Bəkir Çobanzadə Vətənə qayıtdıqdan sonra Krim inqilabi komitəsinin rəisi, Krim Maarif Komissarlığında tatar lisaniyyati və ədəbiyyatı şöbəsinin müdürü olmuş, daha sonra Krim universitetinin rektoru vəzifəsində çalışmışdır. B. Çobanzadə həmçinin Azərbaycanda yeni əlifba komitəsinin sədri, Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilmişdir. O, Orta Asiyada, Tataristanda, Başqırdıstan və Krimda latin əlifbasına keçidlə əlaqədar işlər aparmış, Tavrid, Baki, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyasının ayrı-ayrı problemlərinə dair mühazirələr oxumuşdur. Həmin illərdə B. Çobanzadə Britaniya və Ərdəbil nüsxələri əsasında Xətai divanının müqayisəli mətnini hazırlamış, I Ümumittifaq Türkologiya qurultayının təşkilində fəal çalışmışdır. Türk xalqlarının yeni əlifbaya keçməsində fəal rolu olan B. Çobanzadə, həm də Moskvada təlimatçı kurslarında mühazirələr oxumuşdur. Sonralar görkəmli alim Moskvada Şərq xalqları İnstututunun həqiqi üzvü seçilmiş, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstututunun aspirantura şöbəsinin müdürü işləmişdir. B. Çobanzadə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin, 1932-ci ildə SSRİ EA Azərbaycan filialının həqiqi üzvü seçilmiş və Paris Dilçilik Cəmiyyətinin üzvü olmuşdur. Bir sırada Avropa yazıçıları onun elmi tədqiqat işlərinə yüksək qiymət vermişlər. B. Ço-

banzadənin nəzəri-filoloji irsi zəngin və çoxcəhətli idi. Onun Sovet Şərqində yaşayış türk xalqlarının bədii ədəbiyyatının, müasir ədəbi prosesin nəzəri problemlərinin tədqiqinə və dil tarixinin yaranmasında təqdirəlayiq xidmətləri olmuşdur. Alim, bir sıra monoqrafik əsərlərlə yanaşı, "Türk dilinin metodikası" (1932), "Elmi qramerin əsasları" (1932) kitablarını şəriklə tərtib etmişdir. Elmi məqalələri və bədii əsərləri dövri mətbuatda müntəzəm çap olunmuşdur. İlk şeirlər məcmuəsi 1971-ci ildə özbək dilində kütləvi tirajla buraxılmışdır.

Bəkir Çobanzadənin Budapeşt dövrü yaradıcılığında poeziya əsas yer tuturdu. B. Çobanzadə poetik əsərinin tədqiqatçısı İsmayılov Otarın apardığı dəqiqləşdirmələrə görə müəllifin bütünlükdə 84 şeirini aşkarmaq mümkün olmuşdur. Onların təxminən üçdə ikisi – 55 şeir 24 yanvar 1917 – 7 mart 1920-ci illər arasında Macarıstan paytaxtında qələmə alınmışdır. "Qaval səsləri" adı altında üç dəftərdə toplanan həmin şeirlər şairin həyatının Budapeşt dövrünə işq salmaq, bu illərdəki fikir və düşüncələrinə tərcümənlə etmək baxımından ən etibarlı mənbələrdir. Bu şeirlərin yalnız biri müəllifin 1927-ci ildə Ağməsciddə (Simferopol) çap olunan "Boran" adlı kitabına daxil edilmişdir. B. Çobanzadənin nəzərində dil birliyini gerçəkləşdirməyin ən mühüm yollarından biri bədii söz, ədəbiyyat ididir. Onun əksəriyyəti həla kifayət qədər bişməyən, poetik baxımdan təkmilləşməyən şeirləri də ilk növbədə bu ideyaya xidmət edirdi. "Qaval səsləri" əlyazmasındaki mənzum parçaların çoxu eskiz xarakteri daşıyırı.

Gənc alim bu böyük amala öz töhfəsini vermək üçün Avropada onu gözləyən perspektivlərdən imtina edərək tarixi vətəninə dönsə də, burada yalnız puç olmuş ümidiylərlə rastlaşdı.

Həddən artıq geniş sahəli biliklərə malik, həqiqətən də fantastik dərəcədə məhsuldalar olan bu yaradıcı yolun qarşısı sərt bir məngənə, dəmir pərdə ki mi 1937-ci ilin yanvar ayının 28-də alınır. Həmin gün Kislovodskinin "Qornyak" sanatoriyasında xanımı ilə dincələn professor həbs edilib, Pyatiqorsk türməsinə, oradan da Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının təcridxanasına getirilir. Oktyabrın 12-də, təxminən, 15 dəqiqəlik məhkəmədən sonra ona ölüm hükmü kəsilir. 1938-ci il, oktyabrın 13-də hükm icra olunur.

Bəkir Çobanzadənin dəfn yeri məlum deyildir.

Aysel Şabanova (ADU),
Amalya Xanhüseynova (ADU)